



*Şəhid kiçik gizir, Vətən Müharibəsi Qəhrəmanı
Nail Nəriman oğlu İbrahimlinin özü xatirəsinə
(04.03.1994-cü il Oğuz rayonu Xaçmaz kəndi -
08.11.2020-ci il Susa)*

O, bu sənəti də uşaqlıdan sevirdi, o biri sənəti, yeni hərbiçiliyi isə daha çox sevirdi. Hərbiçilik sənəti onun arzularının həyata keçməsi vəsaiti idi... Onun yeri arxa cəbhə deyil, həyat mübarizəsinin ən odlu-əlavolu nöqtəsi olmalı idi.

Aqibət ananın dediklərindən: "O, hərbçi xidməti bittirdikdən sonra herbiçi kimi çalışmaq üçün bir neçə dəfə sənədlərini tələb olunan ünvənlərə vermişdi, lakin sənədlərin gecikməsi və ya digər səbəblərdən onun bu arzusu yerinə yetməmişdi. Hər dəfə Hərbçi Komissarlığla üz tutanda hərbi forma geyinən qızlarla və oğlanlara baxıb sevinirdi, herbiçiliyə həvəsi bire min artardı." Beləliklə, Nail mülki əmək fəaliyyətinin sonlandırıldığındə təqvimbu dəfə 23 oktyabr 2019-cu ili göstərirdi. 6 illik üzüç fasilədən sonra o, özünü yenidən vətəna, hərbi xidmətə bağladı və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yenidən vətəna xidmətinə başladı. O, bu dəfə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında, xüsusi təyinatlı dəstədə xidmət edirdi. Yenidən hərbi xidmətə qayıdırığı gün sevincinin həddi-hüdudu yox idi. Sanki yenidən doğulmuşdu. Allahın sinəsindən bir daha üzüag çıxmışdı. Cüntü Hərbi Komissarlığınçənə dəfə sənəd vermİŞDİ, özü də bilmirdi. Hər dəfəsinde nə ise bir terslik baş verirdi. İndi isə heç bir ongəl yox idi, artıq her şey arxada qalmışdı. O, bir ömrü arzusunda olduğu ikimaldan birinin, herbiçiliyin nə olduğunu bir dədidi. Növbəti amal isə Qarabağ Fatehi olmağın nə olduğunu bilmək, hiss etmək, bu hissi yaşamaq idi. O da uzaqda deyildi.

Aqibet ananın dediklerinden: "Bəlkə de məndən ona keçmişdi bu xüsusiyyət, hərbiciliyi, hərbici palta-rını sevməsi. Lakin o, kəşfiyyata düşəndə mən narahat oldum, ayndır ki, onun hərbi xidməti üçün narahat deyildim, fikirləşirdim ki, bu, onun vətəne olan xidmətidir, etsin. Bu, onun müqəddəs borcudur, lakin kəşfiyyata, xüsusi təyinatlı dəstəyə düşəndə mən daha çox narahat oldum. Ona narahatlığımı bildirdim. O isə dedi ki, narahat olma, en şörefli vətənenin xidmətində durmaq, ona qulluq etməkdir, o da ki xüsusi təyinatlı ola, bu lap elədan da oladır... Nə bilim, bu da onun alın yazısı, qisməti imiş...Ancaq aşıq-əşkar gördürüm ki, Nail özünü ele xoşbəxt hiss edirdi ki, elə bil, heq-iqtən de qelbinin en derin arzusunu və isteyinə nail olmuşdur." Nail 3 ay Xudat şəhərində yerləşen "N" saylı hərbi hissədə kurs keçidi dən sonra cymı hərbi hissədəcosunların xüsusi təyinatlı dəstəsinin "kicil xırçı" i

kimi herbi vezifəsinə davam etmişdir. Daha sonra öz istəyi ilə Qazax rayonundayerləşən "N" sayılı herbi hissədə xidmətinə davam etmişdir. Keşfiyyat qrupunun daxil edilən Nail İbrahimli tolimlarda müsbət cəhətdən fərqləndiyinə görə xüsusi töviniatlılar böülüyünə qəbul edilmişdir. Nailin dayısı Mübariz müəllimindəklərindən: "Müddətdən artıq horbi qulluqçu kimi yenidən horbi xidmətə başlayışın Nail monə dedi ki, heç nə istəmirəm, birca bu ermenilərdən qisasımızı alım, bərə monə bəsdir." Bununla da aydınlaşır ki, onun yaşadığı qısa ömrü payında osas meqsədi, amalı yalnız torpaqlarımızı düşmən tapdağından azad etmək olub. Nail vətənin oğlu idi, Qarabağının oğlu idi.O, Qarabağın idi və bunə görə dəQarabağına qovusmalı, o füsun-kar məkanı görməli idi. Ya azad edərək, ya da azad edərək, başqa yolu yox idi!

Nail 11 ay gözledi. Bu 11 ay ona 11 il kimi goldi. Bir ömür gözlediyini 11 ay da gözlemek ona çok ağız golirdi. Nail Allahın bu sinağından üzüag, alıncıya çıxdı. Sosbırla dözdü, bu vaxta qədər xidmətinin aslanları kimi, əsl döyüşü kimi yerine yetirdi. Bir qüsürü da olmadı. Xüsusi təyinatlı olmağın tam haqqını verdi. Indi onu Allahdan başqa heç bir qüvvə hərb sonətindən ayıra bilməzdi. Yalnız uca Allah ayıra bilerdi onu bı istayından, lakin O da ayırmış istəməzdə. Axi O özü Nail üçün nurlu ve gözəl bir tale yazmışdı! O taleyə 27 sentyabr 2020-ci il adlı bir təqvim yarpağı da yazılmışdı. Bu təqvim yarpaqlarının sayı cəmi 44 olacaqdı. Bundan sonra biri gedəcək, qalacaqdı 43 təqvim yarpağı...

Sentyabr 27-də, saat 06:00 radelerində erməniştan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövkrələrini və həmin ərazilərdə yerləşən yaşayış məntəqələrini iricəpli silahlar, minaataanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Neticədə, həm mülki şəxslər, həm də horçibçilər arasında ölenlər və yaralananlar oldu. 2020-ci ilin iyul ayında,

haribəsinin on həllidəci döyüşlərindən biri və ya birincisi ol Hadrüt əməliyati idi. Murovun özünü yedənən bizim Vətən edən Nail Şuşanın o biri üzünü də bizim Vətən edib Şuşa ilə üz-üzə goləcəkdi. Belə fərsati qəçirtməq olardı! Nail am böyük arzularını 43 gün içerisinde yerinə yetirməli idi. Onun üçün bağışlamaz zamanı qarşı geri çıxılmakdən və gec qalmaqdən, ləngiməkdən söz belə gedə bilməzdə.

Vətən müharibəsi qazisi kiçik gizir Rauf Qasımov haqqında qələmə aldığındırm "Zəfərə can fəda" adlı məqalədə Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin mayoru Elvin Səforov baradə də qeyd olunub. Belə ki, o, an çətinanda özünü təhlükəyə ataraq yaralanmış Rauf Qasımovu atəş altından çıxaraq xilas edib. Nail ilə də ciyin-ciyyinən döyüşən Elvin Səforovun dediklərinə görə Nail pulemyotçu kimi də tövə çətin və vacib əməliyyatları, tapşırıqları ustalıqla yerinə yetirmişdir. Onu Vətən Müharibəsi Qəhrəmanın edəcək əsas amil də bu idi. Döyüşlərdə komandiridən sonra iraliyə atılan ilk döyüşçi olması, döyüşün əsas hissəsini öz üzərinə götürüb məharətlə yerinə yetirməsi, qarşı tərəfi böyük bir itkiylə qarşı-qarşıya qoyub, çəq-şab salması... Bunlar əsas amillər idi ki, o, Vətən Müharibəsi Qəhrəmanı olsun. Ona görə də ola 27 sentyabrдан bu müharibənin Qəhrəmanı idi.

Hadrutda da eynilikla qələbə qazandıdan sonra Nail və döyüş yoldaşları irəliyə baxıldılar, yenə də həmişəki kimi. Onlar birlikdən naiiliyyətlərin ardınca qəçməq isteyirdilər. Sanki qəfəsə salmış quş idilər. Döyüş yoldaşlarından biri Nailə dedi:

- Qardaşım, ora bax, ora Şaşadır. Buradan sonrası Şaşadır. Şaşa! Könlüm deyir uç ora, ağlım qal deyir. Özümlə bacara bilmiram.

- Ağlin düz deyir, qardaş. Şuşa çatmağımıza hələ var. Gəl indi buradan irəliləyək o yönə - Cəbrayılla. Füzuliya. Orlarda o qədər döyüscəcəyik ki, ker-

ZƏFƏRƏ NAIL

yeni general-major Polad Həsimov və ərənlərinin er-məni işgalçuları tərəfindən tördənilən Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmalarından sonra Azərbaycan xalqı da hiddətləndi, qəzəbləndi. Ə-dalətsizliyi qəbul etməyən Ulu Yaradanın qəzebi qarı-sında ermənilərin haqsızlıq, ədalətsizlik, zülüm üzərin-de qurulmuş saxta dünyası dağıdı. Bundan geriyə həməry olan, dəmir yumruq kimi birləşən xalqımızın, ordumuzun və Ali Baş Komandanımızın 44 günlük Vətən müharibəsi, şərəf müharibəsi, qıdas müharibəsi, Zəfər mühabibəsi oldu.

Koroğlu kimi cengavər, Mübarizler kimi mübariz, Poladlar kimi əyilməyən, meşrur kiçik gizi Nail İbrahimilinin ilk döyüş yolu da bu haqq-ədalət savaşında, bu mütəqaddas vətən savasında Murovdəğan, Milli Qahraman Polad Həşimovun bir zamanları keçdiyi qanlı yollarдан keçdi. Zəfər yolunun ilk buradan başlaması təkcə zəruri deyildi, həm də əvvələdə qeyd etdiyimiz kimi ela ramzi məna daşıyırı. Nail burada Polad Həşimovun gənclik ruhunu özündə hiss edirdi, bu qanlı yollarда özülöyündə Poluda çevrilmişdi. Düşmənlər heç vaxt onu eya bilməzdi, Nail düşmənlərinə betər günə salırı. Hansıki bir vaxtlar həmin bədxahalar, qanıncıları daha dəhsətəlisini usaqalarımızın, ağbirçək-ag-səggallarımızın, köməkçiçəcələrımızın, qəzili-

saqqalarımızın, koməksinqocalarımızın, qız-ğərlənlərimizin başına gətirməşdilər. Nail döyüşün ilk anlarından sərt üzünə sonuna qədər düşmənlərə göstərmişdi. Düşmənər Nailin öndən nəinki 44 gün, hətta bir dəqiqə belə duruş gətirə bilmirdilər. "Pekənşik", yəni pulemyotçu, özü də mahir pulemyotçu olan Nail döyüşə ilk başlanıtlardan və döyüşün on həlliəcisi anlarında öz qəhrəmanlığını göstərib terəflərin vəziyyətini dəyişənlərdən biri və demək olar ki, birincisi olmuşdu. Elə döyüşün ilk günündən sərhədçi comandırı onuna fəxр edildilər. Düşmənlərə bir an göz açmağa aman verməyən Nail hem özünü, hem də canından çox sevdiyi Azərbaycanının ilk nailiyeytini olda etməye başlamışdı. Qanlı döyüşlərin ilk günündə Nail və onun kimigidlərimizin sayəsində mənfur düşmənlərin Ağdereis-tiqatımda və Murov dağında silsiləsindəki yüksəkliklərində yerləşən postları darmadığın edilərək bir sıra həkim yüksəkliklər (Gamışdağ və Omer aşırımı), eləcə de düşmənenin mühüm dayaq məntəqələri nəzarətə götürüldü, işgaldən azad edildi, ordumuzun rahat irəliləməsi üçün sarayı varadıldı.

Nail uzun müddət nə gün üzü, nə də öz sahibi olan Azərbaycan türkünün ayaq izini görmeyən bu müqəddəs torpaqlara ilk ayaq basanlardan və sonuna qədər həmin torpaqlar uğrunda döyüşənlərdən biri idi. Allah onunbır ömür tarixində olan sebrinin müqəbilində ona 44 günlük Vətən müharibəsinin 43 gününü hədiyyə etmişdi. Sonrakı əməliyyatlar isə Şuşaya qapımızı aça-

şalmış biçaq ikən qaynar alovda bişb itilərdən iti bir qılınc olacaq. Onda, bura qayıdacaq. Sonra özümüzü bürdən Şuşanın lap merkəzində tapacaq. O günləri görəcəyik, qardaşım. Birlikdə görəcəyik! - Nail döyüş yoldasını qucaqladı, doya-doya Hadrutun havasını udud və vənbəti döyüş irəliliyişləri haqqında fikirləşməyə başlandı.

Onları növbəti döyüşləri Xudafərin körpüsündə olacaqdı... Çay üzərindən heç kəsə əngel yaratmasın deyə, kömək olsun deyə, çayın o tuyını bu tuyını birləşdirsin deyə tikilən bu körpü düz 30 il ayırdı bizi həm özündən, həm də cənubdan. Düşmənlər on çox da bu körpünün işğalı ilə bizlərə açıq verirdi. Cənubi azərbaycanlı türklər ermənilərlə bir sorhəddə yaşamağın, hər gün xarabazarlığı görməyin möhkəmlüyü içərisində idi idı bu 30 ildə. 30 ilin hər günü Azərbaycanın həm cənubdağı, həm də şimaldakı parçası olan həmvətənlər düşmənlər üz-üzə qalırdı. Onların arasında qalan bu dəfə körpü yox, körpü üzərində dayanan mənəfər ermənilər idi. Nail on çox bunu fikirləşdi ki, axı niyə belə olmalı idi? Hərdən özünü körpünün yeriñə qoyurdu. Hər gün yad tapdaq altında inləmək, dözmək, yad dilində yad sözlər eşitmək, hər gün acı mənzərələri xatırlamlaq və ondan da acısını, ondan da ağırımı yaşamaq... Nail bu acıya dur deməyə nail olacaqdı.

Xudafərin döyüşü elə buna görə başladı. Həmişəki kimi döyüş ilk başlayanlardan biri da əvvəl dediyim kimi pulemotçu olduğu üçün kiçik gizir Nail İbrahimli idi. Sərhəd Xidmətinin, qohraman serhədçilərimizin havadan və qurudan heyata keçirdikləri bu əməliyyatda Nail ən öndə gedirdi, komandanların, başçıların cərgesində irəliyirdi. Uzaqdan gördüyü Xudafərini hər nəfəsindəndə çox yaxınlaşdırı. Bunun sevinci onu coşdurdu və Nail düşmənləri cəhennəmədən daha tez yola salır, sanki şəhid olmazdan əvvəl o körpüleri görmək. Araz cayına Zəfar reportu vermek istəydi.

Döytü taşpışırıklarının on esas və on həlledicisini, demək olar ki, Nail və onun döyüş yoldaşları icra edirdi. Əsl xüsusi teyinatlı kimi vurur, ne qəder ter töksə də, yara alsa da, tehlükələr görse də Xudaferinə baxanda san- ki bu baxışdan özünə şəfi malhom tanır.

(*Davami* var)

*Sevindik
NƏSİBOĞLU,
8-ci sinif şagirdi,
şair-publisist,
AIP-nin üzvü*

